

Açıq tender elanı

- Lot 1: Odun yanacağıının satın alınması
- Lot 2: Odun yanacağıının daşınıb ünvana çatdırılması
- Tender İştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Oğuz şəhəri Xətai küçəsi 29(Əlaqələndirici şəxs: Kərimov Mayil Abdulhey oğlu - əlaqə telefonu: 0706102499) ünvanından ala bilərlər.
- İştirak haqqı:
- Lot 1: 100 AZN
- Lot 2: 100 AZN

Bank rekvizitləri:

- Hesab: AZ66AİİB32051019446800201168
- VÖEN: 9900003611
- Bank: "Kapital Bank" ASC-in Oğuz rayon filialı
- Kodu: 200684
- M/H: AZ37NABZ01350100000000001944
- S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər

1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı(zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayışı;
6. İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmalar haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29.05.2020-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.06.2020-ci il saat 17:00-a qədər Oğuz şəhəri Xətai küçəsi, 29 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təkliflərinin açılışı 09.06.2020-ci il saat 16:00 tarixdə Oğuz şəhəri Xətai küçəsi, 29 ünvanında aparılacaq. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.